



**Ramiz  
NƏCƏFLİ**

Bakı Dövlət Universitetinin "Mənbsunlıq, tarixsürasılıq və metodika" kafedrasının dissertantı

(əvvəli ötən sayımızda)

**İmam Əli bir müddət burada qalaraq əhalinin vəziyyəti ilə tanış olur, vergi verənləri dinişir, bu işdə özbaşınlıqlar olub-olmadığı ilə maraqlanır. Əhalii yaxınlıqdakı qayalıqlardan çinqılın uçub gələrək çayın qabağını kəsdiyini və bunun bir "dərya" əmələ gətirdiyini, bu dəryanın isə onların başqa kəndlərlə əlaqədə olduğunu yolu kəsdiyini söyləyir. İmam Əli bu mənzərəni seyr edərək görür ki, insanlar qonşu kəndlərə uzaq bir məsafədən gedib-gəlməli olurlar. Beləliklə İmam Əli geri qayıdaraq böyük bir qoşunla gəlir və kəndin qarşısındaki qayalıqları qoşunla dağıdaraq dərya əmələ gətirmiş suyun qabağını təmizləyir. Çayın səviyyəsi 2-3 metr aşağı düşür. Bununla da insanlar yol rahatlığı tapır. İmam Əli buradakı qalanın adını qəssabın şərfinə Comərd qalası qoyur. Comərd qalasının əfsanəsilə dillərdə əzbər olan imam Əlinin ədalətilə bağlı əfsanələrdən biri də belə yaranır.**

Muzeyin ekspediya qrupunun üzvü olan B.Çiraqov Comərd qalasından digər qalaların görünüşüne də münasibət bildirir: "Comərd qalasının başından Lök qalası və Qalaboyu qalası asanlıqla görünür. Keçmişdə qalanın başında tonqal qalananda Uluxan qalası, Zivel qalası və hətta Zəylikdəki Mənsim qalasının keşikçiləri bunu görərək təhlükəsizlik tədbirləri görürmüşlər". Comərd adı ilə Kəlbəcərə eyni sərhəddə yerləşən Qəribi Azərbaycan torpaqlarında da kənd vardır. Yelizavetpol(Gəncə) quberniyasının Zəngəzur qəzasında(İndiki Ermənistən) Gorus rayonundan yerləşən bu kəndin yerli tələffüz forması Comartlı olub. Mənşəcə kəngərli tayfasına mənsub ailələrin məskunlaşması nəticəsində yaranmışdır. 1988-ci ildə kəndin əhalisi ermənilər tərəfindən deportasiya edilmişdir.

Comərd qalası ilə bağlı Şamil Əsgərov yazar ki, Kəlbəcərdəki qalaların ən yüksəyi Comərd qalasıdır. Tədqiqatçı alim qalanın nə məqsədlə yaradıldığı, onun adının necə formaləşməsi və buradakı qəbristanlıqla bağlı da da münasibət bildirir:

Bu qala Comərd kəndindən çox yuxarıda yerləşən hündür qayalığın başında tikildiyine görə sonralar ona "Comərd qalası" adı verilmişdir. Kəlbəcər rayonunun bəlkə də 99,9 faizi bu qalaya çıxmamışdır. Qalanın Tərtər çayına sari olan sol tərəfinin altı elə hündür sərt qayalıqdır ki, bura quşdan başqa heç bir canlı çıxıb enə bilməz. Qalanın Nəcəfəli kəndi istiqamətində, başqa sözlə sağ tərəfində uca, çıxılmaz divarlar hörülmişdir. Burada dağıtı Lök qalasına nisbətən daha çoxdur. Ona görə ki, boşbeyin qızılaxtanlar qalanın divarlarını bir neçə yerdə amonal partladıcı maddəsi ilə daşıtmışdır. Comərd qalasının başından insan özünü başqa bir aləmdə hiss edir. Hər yer-

də neheng-neheng qayalar adamın gözünü qamaşdırır. Ilin bütün fesilərində buradan baxanda qalanın xeyli aşağıda qartalların uçduğuunu seyr edirsən. Maşınla, atla qalaya nə qədər yaxınlaşmaq istəsən də yənə də 500 metr dikinə piyada çıxmali olursan. Qalanın xeyli aşağıda yol aşırımında məzarlarının baş daşları torpağa batıb görünməz olan və kimlərə məxsus olduğu bilinməyən qəbristanlıq vardır. Çox güman ki, bu qəbristanlığın tarixi qalanın tarixindən də daha qədimdir. Bu əzəmetli qala da müdafiə məqsədi ilə inşa olunmuşdur.

Uluxan qalası. El arasında bu qala Uluxan və ya Qaraçanlı q-

eynidir. Belə ki, qaladan həm qərbe - Tərtər çayına, həm də şərqə - Uluşançaya tunel - su yolu vardır.

Uluşançayın sol sahilində bu gün də xatirələrdə qalan qeyri adı bir təbət möcüzəsi insanları heyran qoyurdu. Belə ki, buradakı çeşmədən 7 dəqiqə xalis mineral su qaynayır, ardınca 7 dəqiqə isə buz kimi təmiz su çıxır. Bu, bir möcüzədir və doğrudan da Kəlbəcəri möcüzələr di-yarı adlandırınlar yanılmayıblar.

Digər qalalar kimi Uluxan qalasının da yaxınlığında xeyli qədim mağaralar vardır. Son illər Uluşançayın sahili ilə Qaraçanlı kəndinə yol çəkilərkən partladılan qaya, qala ilə bağlı bir sırlı məqəmi üzə çıxarmışdır. Belə ki, son vaxtlara qədər qalaya çıxan

da Mollabayramlı qalası kimi alıb. Dəniz səviyyəsindən 2200 metr yüksəklidə yerləşir. Yazılı mənbələrdə geniş adı çəkilməsə də 20-ci əsrin 60-ci illərindən sonra müyyən məlumat verilir. Qala üç tərəfdən sildirim qayalarla əhatə olunub. İdris Verdiyev 1969-cu ildə "Elm və həyat" jurnalında dərc etdiydi məqalədə bu abidəni Zivel qalası adı ilə qeyd edib. Qalanın Mollabayramlı, yaxud Zivel kəndinin hansına aid olması o dərəcədə əhəmiyyət kəsb etmir. Çünkü bu kəndlərin sakinlərinin məskunlaşması qalanın tikilməsindən 8-9 əsr sonra baş verib. Əsas məsələ odur ki, bunlar Kəlbəcər qalalarıdır. Müəllif yazır ki, 4-cü dövrün vulkanik yaylasında yerləşən bu qalaya cənub və cənub şərqdən gediş-

olan Zar kəndində, həm də Zəylik çayının mənsebində ibadətgah yerləri olub.

### **Qazıxan qalası**


*Qazıxan qalası eyni adlı dağətəyi kəndin yaxınlığındadır. Bu kənd rayon mərkəzindən 45 km cənub-şərqdə yerləşir. Yaşılı nəslin nümayəndələri buraya Laçın rayonundan gəldiklərini bildirirlər. Bu baradə araqdırmaçı Pərviz İsmayılov yazar ki, Qazıxanlı yaşayış məntəqəsini XIX əsrəndə indiki Laçın rayonu ərazisindəki Qazıxanlı kəndindən köçmüştərəhəli salmışdır.*

Buradakı qala Qazıxan çayıının solunda, uca dağları başında qərar tutub. Əzəmetli qayaların ətrafında olması Qazıxan qalasına daha da bir möhtəşəmlilik verir. Qala dəniz səviyyəsindən 2308 metr yüksəklidə yerləşir. Coğrafiya institutunun dissertanti olmuş Kəlbəcər sakini İdris Verdiyev yazır ki, qalanın Kalafalıq çayının sağ yamacına doğru, şimal-şərqdə olan tərəfində yamacın meyilli 55-60 dərəcədir. Qalaya giriş de buradandır. Burada qalının 2 metr, hündürlüyü 10 metr güman edilən qala divarlarının qalığı vardır. Bu qalanın içərisində tikililəri əsrlərin seli-suyu, qar-borani dağıtmış, çox nişangahlar ortülü şəkildə qalmışdır. Qazıxan qalasının cənubunda yerləşən Məndil dağından buraya su kəməri çeki libmiş. Bunu aparılan müşahidələr sübut etmişdir. Kəlbəcər Tarix-Diyarşurasılıq muzeyində toplanmış materiallər içərisində Qazıxan qalası ilə bağlı bir rəvayət və tablodə qalanın yerləşdiyi ərazi və əhalisi barədə qısa məlumat verilir. Məlumatə görə bu qalanın yerləşdiyi kəndin sakinlərin burada XVIII əsrə məskunlaşmışlar. Deyilənə görə kəndin adı buradakı tayfalaın başçısı olan Qazıxanın adı ilə bağlıdır. Qaladan həm qərbe - Kalafalıq çayına, həm qərbe - Zəylik çayına tunel su yolları varmış.

### **Mənsim qalası**

*Mənsim qalası Kəlbəcər qalaları içərisində ən çox dağıntıya məruz qalmış tarixi abidələrdir. Qala demək olar ki, yerlə yekən olmuşdur. Sonuncu yüzyilliklərdə isə hətta daşları belə daşınaraq yaylaqda mal-qara hasarlarının tikintisində istifadə edilib. Mənsim qalası Zəylik kəndinin ərazisində yerləşib. Kəndlə qala arasındakı məsafə texminən 6 kilometrdir. Qala Zəylik kəndinin Qəribi Azərbaycan torpağımız olan Basarkeçərin Yuxarı Şorca kəndi ilə sərhədə yaxın, Qaraçı dərəsi yaylağından yuxarıda, Yal Yurdunun yaxınlığında Qonqur dağının sağ hissəsində yerləşir. Qonqurla Mənsim qalasını 700-800 metr məsafə ayırır. Qalanının su ilə təminatına gəldikdə isə Yal yurdunun bulağı, Qonqurun bulağı və Qaraçı dərəsinin bulaqlarından istifadə edilib. Buradan Kəlbəcərin Yellice kəndinə, qalanın cənub və cənub qərb tərəfindən Zəylik kəndinin özünə və kənd əhalisinin qışlaq kimi binə yeri olan Göl Binasına yol gedir. Son dövrlərə qədər əhalinin bu ərazilərdən yaylaq kimi istifadə etməsi və arana qışlaq kimi təqribən sənətkarlığın inkişaf etdiyinə bir işarədir. Qeyd edək ki, Zivel qalanının içərisində və ona yaxın*

## **Kəlbəcər -Qalalar muzeyi**



ləsi kimi tanınır. Qala Tərtərçayın sol yamacında Uluşançayın Tərtər töküldüyü yerdə yerləşir. Təbii qayalıqlar əhatəsində, dəniz səviyyəsindən 1650 metr

gizli su yolu heç kimə məlum olmayıb. Bu sırrı qoruyub saxlayan qalanın sağ tərəfinin böyük bir çinqılıqlı olması idi. Bu tarixi abidənin memarları olan ulularımız

geliş yolu vardır. Qalanın ümumi sahəsi o biri üç qalanın hər birinin sahəsində böyükdür. Zivel qalanının qalıqları Kəlbəcərin erməni hərbi birləşmələri tərəfindən

**İmam Əli bir müddət burada qalaraq əhalinin vəziyyəti ilə tanış olur, vergi verənləri dinişir, bu işdə özbaşınlıqlar olub-olmadığı ilə maraqlanır.**

**Əhalii yaxınlıqdakı qayalıqlardan çinqılın uçub gələrək çayın qabağını kəsdiyini və bunun bir "dərya" əmələ gətirdiyini, bu dəryanın isə onların başqa kəndlərlə əlaqədə olduğunu yolu kəsdiyini söyləyir. İmam Əli bu mənzərəni seyr edərək görür ki, insanlar qonşu kəndlərə uzaq bir məsafədən gedib-gəlməli olurlar. Beləliklə İmam Əli geri qayıdaraq böyük bir qoşuna gəlir və kəndin qarşısındaki qayalıqları qoşunla dağıdaraq dərya əmələ gətirmiş suyun qabağını təmizləyir. Çayın səviyyəsi 2-3 metr aşağı düşür. Bununla da insanlar yol rahatlığı tapır. İmam Əli buradakı qalanın adını qəssabın şərfinə Comərd qalası qoyur. Comərd qalasının əfsanəsilə dillərdə əzbər olan imam Əlinin ədalətilə bağlı əfsanələrdən biri də belə yaranır**

yüksəklidə qərar tutan bu abidə IV dövrün vulkanik lava örtüyü-nün üstündə yerləşir. Eni 100-200, uzunluğu isə 500-600 metrlik bir sahədən ibarətdir. Uluxan qalanın da elmi tədqiqatdan kənarlı qalmış tarixi abidələrimiz-dəndir. Kəlbəcəri coğrafiyaçı İdris Verdiyev yazır ki, qalanın şimal hissəsində 20 metr hündürlüyünde bürc və qalanın əsas giriş qapısı vardır. Müəllif qeyd edir ki, bu qalanın da tikiliş forması o biri qalalarda olduğu kimi

çıdan qalaya gedən yolu bu çinqılığın altı ilə aparır. Yolun üstündən sal döşənərək onun da üst qatı həmin təbii çinqılıqlarla örtülüb. Beləliklə ərazidən keçən heç kimin ağılna gəlməzdə ki, təbii çinqılların altı ilə bir yol var. Bu gizli yol çayın göllənən yerinə qədər gedib çıxırı.

### **Mollabayramlı - Zivel qalaları**

Bu tarixi abidə elin yaddaşın-

ışgal edilənədək qalmaqdır idi. Bu qala da digər Kəlbəcər qalaları kimi Böyük qala və kiçik qalanın ibarət olub. Böyük qalaya iki giriş qapısı vardır. Çox güman ki, bu qalanın da həm Tərtər çayına, həm də cənuba Qara Arxaç çayına tunel yolu olub. Ətrfdakı kalafa yerlərində mis və qabaların qabaların, o cümlədən küpe qalıqlarının təpiləsi bölgədə sənətkarlığın inkişaf etdiyinə bir işarədir. Qeyd edək ki, Zivel qalanının içərisində və ona yaxın

**(ardı gələn sayımızda)**